



Mukəddəs Kitab

Təwrat 17-ķisim

«Əstər»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 17-ķisim

«Əstər»

Kirix səz

Məzkur kitab eż güzəlliki, iman-etikədi wə jasarətlik bilən eż həlkı Yəhədiylərni mutlak əhalakəttin ķutkuzojan «hanix Əstər»ning tarhidin ibarəttur.

Arka kərünüxi

Pars imperatori Əorəx Yəhədiy həlkigə Babildiki sürgünlükten eż yurti Pəlestingə (Qanaan zemininə) kəytip ketixkə ruhsət bərgənidi (miladiyədin ilgiriki 536-yili). Həlbuki, Hudaonıla sadık bolqan bir «ķaldisi»la xundak kıldı; Yəhədiy həlkining kəpinqisi xu yərdə qəlip, yengi Pars imperiyası zeminləridə tarkək əhəldə turuwerixkə razi bolqanidi. Ularning iqidə Mordikay isimlik ihlasmən bir adam bilən u bekjewip qong kiloqan, taoqisining güzəl kizi Əstər bar idi.

Bu wakit miladiyədin ilgiriki 482-yili boluxi mümkün. Xu qaoqdiki imperator Aħaxwerox (yəni Ksərkis, miladiyədin ilgiriki 485-465-yillar) Pars imperatorları iqidə əng baylarning biri idi. U imperiyəning 127 əlkisidiki barlıq wəzir-wuzralar, əmir-bəglər wə əməldarlar, xundakla қoxun sərdarları üçün altə aylık katta ziyanət ətküzidü (tarixxunaslarning pikriqə, bu ziyanətning məksiti Gretsiyəgə tajawuz kılıp uni igiləxni pilanlax, xundakla muxu əməldarlarını xuningə mayıl kılın idı).

Ziyanətning ahirki həptisi, Aħaxwerox padixaħ paytahtı, xundakla qong kəl'əsi jaylaxkan Xuxan xəhirdikilərni təkliplə kılıp alahidə mehman kılıdu. Xu dəvrlerning ərp-adətləri boyiqər-ayallar ayrim oqızalinnati. Həlbuki, padixaħ (xübhəsizki, məqrurluğunuñ türkisi wə kəp xarabning təsiri bilen) ayali Waxti hanixni qakırıp, uning güzəllikini barlıq mehmanlarqa kərsətməkqi boldi. Xübhəsizki, ular ayalimning güzəllikigə karap, meni nahayiti ətkür, pəm-parasətlik wə həywətlik padixaħ ikən, dəp oylaydu, dəp kaloqanidi. Lekin Waxti ziyanətkə katnixixni rət kıldı. Ziyanətkə katnaxħanlardın kəp adamlar allikaqan məst kəypigə qüxkən boluxi mumkin bolojaqka, Waxtining nema üçün xundak kilojinini obdan qüixinimiz, əlwətə. Əmmə uning rət kılıxi padixaħni təngliktə kaldurdu – uning yüzü katta əməldarlinining alidda qüxüp kətti, uning üstigə buningdin keyin əməldarlinining wə sərdarlinining kız-ayalları xu ixni anglap, Waxtini ülgə kılıp, eż ərlirigə itaatsizlik kılıp awariqılık kəltürməsmə? Xunga gərqə u Waxtiqə bək amraq bolsimu, məslihatqılıri uningə Waxtining oquq-axkarə ədibini bərmisila bolmaydu, uni əmürwayət kəytidin həzurlarıqə kəltürmigəyla, dəydu. Padixaħmu xundak bekitidu, lekin keyin Waxtini seqinip yalozqılık tartıdu. Əməldarlıri bəlkim əhwal muxundak ketiwərsə, kallımız ketixi mumkin, dəp korkup uningoja: – «güzəllik musabikisi» ətküzüp, aliyılıri üçün yengi bir hanix tapaylı, dəp təxəbbus kılıdu. Musabikə ətküzülidü; bu intayin muhüm ix dəp karalojaqka, uning üçün on ikki ay təyyarlık kılınix kerək idi. Əstər degen kiz eż yurtidin musabikigə katnixixkə tallinidu wə ahirda padixaħning aldioqa kəlgəndə, uning iltipatiqə erixip, hanix boluxkə tallinip, imperatorning əng amraq ayali bolup kalıdu.

«Əstər»

Muxu əhwalda Mordikay uningoja əzining Yəhədiy salahiyitini yoxuruxni nəsihət kılınanı; imperiyadə Yəhədiy həlkigə eqlər az əməs idi. Ulardın biri, padixaḥning sərdarlırinin biri, Amalək millitidin boローン Agagiy Həman isimlik bir kixi idi. Amaləklərning Israileqa nisbətən alahidə birhil əqmənlik bar idi («Mis.» 17:8-16, «Qan.» 25:17-19). Həmanning əjdadi Agag padixaḥni Samuil pəyojəmbər Hudanıng əmri boyiqə əltürüwətkənidir («1Sam.» 15-bab); xübhisizki, xu səwəbtin Agag jəmətidikilər barlıq Yəhədiyalaroja tehimu kattik əqmənlik saklap kəlgənidi. Padixaḥ xu Həmanni əstürüp, uning mərtiwişini barlıq əmirlirinining üstigə köyidü. Hətta baxka əməldarlar uningoja təzim kılıdu. Lekin birlərə adəm uningoja təzim kiliixni rət kılıdu — u bolsimu, Mordikay idi. Buning səwəbi xübhisizki, Həman Amaləkklik boローンqka, u həlkimning dükxmini, dəp қarioqanlıktın idi («Qan.» 25:17-19ni yənə kerüng).

Mordikayning təzim kılmaslıkı Həmanning kattik əhərini kəzəydi. Lekin pəkət Mordikaydin intikam elixla Həmanoja kupayə kilməytti. U: — Mən hazır pütkül Pars imperiyəsində əng qong əməldarlardın birimən, əz dükənənlərim boローン pütkül Israil millitini yokitix pəyt-pursiti kəldi, dəp oylayıdu. Xuning bilən u padixaḥning aldioja berip: — Imperiyəliri iqidə nahayiti tutrukqi wə asiy bir millət bar, ularni yokitix kerək, yarlıq qüxürgəyla, dəp padixaḥni xundak kiliixka ündəp bək qong para beridü. Bizni həyran kalarlıq ixi xuki, padixaḥ: «Kəysi millət?» dəp sorimayla uning təlipigə yol köyup, yarlıq qüxürüdu. Yarlıqta, pütün imperiyə boyiqə məlum bir künidə (Həman palqlıq kılıp bekitkən «kütlük kün»də) kim halisa Yəhədiyalaroja hujum kılıp əltürüp ularning mal-mülkini bulang-talang kilsa bolidü, dəp yezildidü.

Əmdi barlıq Israil həlkə üçün dəhəxətlik bir məzgil kəlgənidi. Əstər üçün ikkila yol bar idi. U gərqə Yəhədiy millitidin bolsimu, süküt kılıp salahiyitini axkara kilmisa, aman-esən əkalətti. Bolmisa, u salahiyitini ayan kılıp, padixaḥning aldioja əz həlkining bir koxuk əkenini tiləxkə berip, əlümgə təwəkkül kılətti. Padixaḥning həzuriqə təklip kiliñmay turup kirixning əzi hətərlik ix idi — mubada padixaḥ kirən kixini əz iximoja dəhlı yətküzdü, dəp karisa, hanix yaki balılırı boluxidin kat'iyazər, əlüm jazası berələydi. Əzi wə Xuxandiki Yəhədiy kərindaxlırı bir məzgil roza tutkən (xübhisizki, qin kəngülliiridin dua-tilawətlər kılıqan) din keyin, əstər həyatını təwəkkül kılıp, padixaḥning ordisiqə kirip, uning aldioja baridü.

Padixaḥ uni ərəxi alidü; əstər padixaḥni wə sərdarı Həmanni birgə əz ziyanıtgə təklip kılıdu. Bu ziyanıttın keyin yənə bir ziyanət ətküzlidü wə ziyanət üstidə padixaḥ əstərdin, nəmə təlipigə, dəp soraydı. Xu pəyyətə əstər əz millitini ayan kılıp Həmanning əz həlkini yokitix suyikəstini bayan kılıdu. «Media wə Parslarning yarlılığı»ni bolsa bikar kiliixka hərgiz bolmayıttı; halbuki, Yəhədiy həlkigə əzliyini korallandurup köqdax həkəkə berilsün, xundakla yərlik əməldarlar ularqa yardımədə bolsun, degən ikkinçi bir yarlıq qüxürülidü. Xu yol bilən Yəhədiy həlkə xu hətərlik əhəwaldın kütkuzulidü; Həman aslidə Mordikay üçün təyyarlıqan darəga ezi wə uning on oqlı esildidü. Mordikay bolsa padixaḥning bax wəziri bolup təyinlinidü.

Muxu qong əkələlxini, xundakla əstərning jasariti wə etikadini əsləx üçün Yəhədiyalar əzliyigə yengi bir həyt-bayram, yəni «Purim həyti»ni bekitidü. Ular bugüngə kədər uni təbrikələydi.

«Əstər» degən kitabning kep təpsilatlısı Pars imperiyəsi dəwrdin əldən kəldurulğan, arheologiyilik təpilmilar bilən təstiklənən. Məsilən, Mordikayning ismi hatırıləngən bir tax tahtaya təpiloğan.

«Əstər»

«Koxumqə səz»imizdə kitabtiki adəmni kiziqturidioğan birnəqqə nukta üstidə yənə azraқ tohtilimiz.

Məzmun: —

I — Həwp-hətər (1-5-bab)

1-bab: Əhwalni tonuxturux

2-3-bab: Padixahning birinqi yarlığı

4-5-bab: Həmanning Mordikayoğa bolğan əqmənlik

II — Padixahning uyķusızlığı (6-babta)

III — Қutulux (6-9-bab)

6-7-bab: Mordikay Həmanning üstidin ojalıb kelidu

8-9-bab: Padixahning ikkinqi yarlığı

IV — Hatimə (10-bab)

.....

Əstər

Padixah Aħaxweroxning wəzir-wuzralaroqa katta ziyapət berixi

1 ¹Aħaxwerox (Hindistandin Həbəxistanlıqıq bir yüz yigirmə yəttə əlkigə həkümranlıq kılıoŋan Aħaxwerox)ning tahttiki künnlidə xundak bir wekə boldi: —

²Xu künnlərdə, u padixah Aħaxwerox Xuxan kəl'əsidiki xahana təhtida olturojinida, ³ u səltənət sürüp üçinqi yili barlıq əmirliri wə bəg-häkimliroqa ziyapət bərdi; Pars wə Medianing köxunu, xuningdak hərkəsiyi elkilərning esilzadılıri wə bəglirining hämmisi uning həzurıqə hazır bol-di. ⁴ U səltənətinining baylikining xanu-xəwkiti wə həywitinining katta julasını kəp künnlər, yəni bir yüz səksən kün kərgəzmə kıldı. ⁵ Bu künnlər etüp kətkəndin keyin padixah yənə Xuxan kəl'əsidiki barlıq həlkə qong-kıqık deməy, ordining qarbeojidiki höylida yəttə kün ziyapət bərdi. ⁶ U yər ak wə kek kəndir yiptin tokuloŋan pərdilər bilən bezəlgən bolup, bu pərdilər mərmər tax tüwrüklərgə bekitilgən kümüx ələkələrə qədər kəndir yip wə səsün yunguluk xoynilar bilən esilqanidi; ak ələkətəx wə ak mərmər taxlar, sədəp wə qara mərmər taxlar yatqızuloŋan məydan üstigə altın-kümüxtin yasaloŋan diwanlar koyulqanıdi. ⁷ Iqimliklər altın jmamlarda tutup iqilletti; jmamlar bir-birigə ohximaytti; xahana məy-xarablar padixahning səltənətigə yarixa mol idi. ⁸ Xarab iqix kədidi boyiqə, zorlaxka ruhsət kılınmayıttı; qünki padixah ordidiki barlıq ojoidarlarqa, hərkimning iqixi ez hahixi boyiqə bolsun, dəp bekitip bərgənidi.

⁹Hanix Waxtimu padixah Aħaxweroxning ordisida ayallar üçün ziyapət bərdi.

Hanix Waxtining yarlıkqa қarxılık kərsitixi

¹⁰ Yəttinqi künü Aħaxwerox padixah xarabtin kəypı qaoqoloŋanıda, aldida hizmitidə turojan Məhūman, Bizta, Ħarbona, Bigta, Abagta, Zetar, Karkas degən yəttə hərəm'aqisini ¹¹ hanix Waxtining pukralar wə əmirlərinə aldida güzəllikini kərsətsun dəp, uni hanixlik tajini kiyip kelixkə qarkırqılı əwətti; qünki u tolimu qiraylıq idi. ¹²Lekin hərəm'aqiləri hanix Waxtioqa padixahning əmrini yətküzəndə, u kelixni rət kıldı; xuning bilən padixah intayın oqəzəplinip, uning kəhri erlidi.

Waxtining hanixliktin kəlduruluxi

¹³Xu wəkiltərə padixahning ixliri toorluluk ələkəmlərini pixxiq bilgənlərdən məslihət sorax aditi bar idi; xunga padixah wəziyətni pixxiq qüxinidioŋan danixmənlərdən soridi ¹⁴(u qaoqda danixmənlərdən uning yenida Karxina, Xetar, Admata, Tarxix, Mərəs, Marsena, Məmukan qatərlər yəttə Pars bilən Medianing əmirliri bar idi; ular daim padixah bilən kerüxüp turatti, padixahlıqta ular aldinkı katarda turatti). ¹⁵ Padixah ulardın: — Hanix Waxti mənki

^{1:1} «Aħaxwerox» — Pars imperatori bololoŋan muxu «Aħaxwerox» «Ksərksis»¹ning ezi xu (miladiyədin ilgiri 486-464-yillar). İspat barkı, «Aħaxwerox» (pars tilida «Aħaxwerox», grek tilida «Ksərksis» deyilidü) degən sez kixining ismi bolmaſtin, bəlkı Pars imperatorinə omumiy bir unwani idi. «Həbəxstan» — həzirki Efiopiya.

^{1:2} «Xuxan» — gəhə wəkiltərə «Suza» dəp atıldı.

^{1:3} «Medianing köxunu» — bəzi alimlər bu seznı «Medianing köxun sərdarları» dəp qüxinidü.

^{1:4} «U ... ziyapət bordı... ...səltənətinining baylikining xanu-xəwkiti wə həywitinining katta julasını... kərgəzmə kıldı» — bəzi tarixunaslar xu katta ziyapətnəng möksüti Pars imperiyəsinə Javan (Gretsiyə) tajawuz kılıxını pilanlax wə təyyarlıq kerüx üçün idi, dəp karaydu.

^{1:6} «ak ələkətəx» — yaki «kızıl mərmər».

^{1:10} «yəttə hərəm'aqisi» — hərəm'aqiləri ordidiki nuroğun ixarda mühüm orunda turidioŋan hizmətqilər bolup, kəp həllərdə ular orda tokallırını baxkurux ixioja məs'ul bolatti. ular piqiwetilgən ərlər bolup, kızlarqa qekilmayıttı wə pərzəntmu kəlduralılmayıttı.

^{1:14} «daim padixah bilən kerüxüp turatti» — ibraniy tilida «daim padixahning yüzini körüp turatti».

padixah Ahaxweroxning hərəm'aoqlar arkılık yətküzgən əmrin boyiqə ix kılminojini üçün uni kanun boyiqə qandaq bir tərəp kılıx kerək? — dəp soridi.

¹⁶ Məmukan padixah wə əmirlərning aldida jawap berip: — Hanix Waxti aliylirining zitioja te-gipla қalmay, bəlki padixahımız Ahaxweroxning hərkəysi əlkiliridiki barlıq əmirlər wə barlıq puçralarningmu zitioja təgdi. ¹⁷ Qünki hanixning xu қılojını barlıq ayallarning kulikioja yətsə, ular «Padixah Ahaxwerox: «Hanixi Waxtini yenimoja elip kelinglər» dəp əmr kilsa, u kəlməptul!» dəp ez ərlirini mənsitməydiqan kılıp կoydu. ¹⁸ Pars wə Mediadiki malikə-hanimlar hanixning bu ixini anglap, bugünlə padixahning barlıq bəg-əmirlirigə xuningoja ohxax dəydiqan bolıdu, xuning bilən mənsitməslik wə hapılık üzülməydu. ¹⁹ Padixahimoja muwapik kərünsə, aliyliridin mundak bir yarlıq qüxürülsün, xuningdək u Parslar wə Medialarning mənggü eżgərtilməydiqan kanun-balgilimiliri iqiğə pütülgəyki, Waxti ikkinçi padixah Ahaxweroxning həzurioja kəlmigəy; uning hanixlik mərtiwisi uningdin yahxi birsiga berilgəy. ²⁰ Aliylirining jakarlıqan yarlıq pütün səltənitigə yetip anglanıqan həman (uning səltənitining zemini bipayan bolsimu), ayallarning hərbiri əz erigə, məyli qong bolsun kiqik bolsun ularoja hərmət kılıdiojan bolıdu, — dedi.

²¹ Məmukanning bu geipi padixah bilən əmirlirini hux kıldı; padixah uning geipi boyiqə ix kərdi.

²² U padixahning barlıq əlkilirigə, hərbir elgigə əz yezikl bilən, hərkəysi əl-millatkə əz tili bilən hətlərni əwətip: «Hərbir ər kixi əz ailisi iqidə hojayın bolsun, xundakla əz ana tili bilən sezlisun» degən əmrni qüxürdü.

Yengi hanix tallax

² ¹ Bu ixlar ətüp, padixah Ahaxweroxning oğzıpi besiləqanda, u Waxtini seçinip, uning kıljinini həm uning üstidin qıkırılojan yarlıqli həkkidə əsləp oylinip կaldı. ² Xu səwəbtin padixahning hizmitidə turojan ojojaların uningoja: — Aliylırı üçün sahibjamal yax kızlarnı izdəp tepip kəltürgəyə; ³ aliylırı padixahlıkiddiki hərkəysi əlkilərdə barlıq güzel kızlarnı yiojip, Xuxan kəl'əsidiki hərəmsarayoqa kəltürükə əməldarları təyinəyə; kızlar ordidiki kız-ayallarоqa məs'ul bolоqan hərəm'aoqısi Həgəyning қolioşa tapxurulоy; ularоqa kerəklik upa-əngliklər təminləngəy. ⁴ Aliylırını səyündürgən kız Waxting ornnini besip hanix bolsun, dedi. Bu gəp padixahını hux kıldı wə u xundak կıldı.

Əstərning ordioja kirküzülüxi

⁵ Xuxan kəl'əsidə Binyamin kəbilisidin, Kixning əwrisi, Ximəyning nəwrisi, Yairning oğlu Mordikay isimlik bir Yəhudi bar idi ⁶ (Kix bolsa Babil padixahı Nebokadnəsar Yəhuda padixahı Yəkoniyah bilən bir top kixilərn tutkun kılıp Yerusalemın əkətkəndə, ular bilən billə əsir kiliñip ketilgənidi). ⁷ Mordikay eziñininq taçisining kizi Hədassahnı (yəni Əstər) bekip qong kılıqanidi, qünki uning ata-anisi yok idi. Bu kiz güzəl, tək-i-turki kelişkən idi; atanisi olüp katkən bolоqaq Mordikay uni əz kizi qatarida bekip qong kılıqanidi. ⁸ Padixahning əmri wə yarlıqli jakarlanıqandın keyin nuroqun kızlar Xuxan kəl'əsigə kəltürülüp Həgəyning қolioşa tapxuruldi; xundak boldiki, əstərmə ordioja kəltürülüp ordidiki kız-ayallarоqa məs'ul bolоqan Həgəyning қolioşa tapxuruldi. ⁹ Əstər Həgəyoja yakğan bolup, u uningoja il-

^{1:18} «...hapılık üzülməydi» — ibraniy tilida «....hapılık kupayə bolidu» yaki «...hapılık yetərlik bolidul!».

^{1:19} «Parslar wə Medialarning mənggü eżgərtilməydiqan kanun-balgilimiliri iqiğə pütülgəyki...» — okurmənlərgə ayankı, Pars-Media imperiyasının barlıq kanunları qırılojandin keyin kət'iy eżgərtixka, bikar kılıxka bolmayıd, dəp bekitilgən.

^{1:22} «əz ana tili bilən sezlisun» — bu sozning maksəti bəlkim ər kixinin əz eyidə kaysı tilininq ixtlitiliğə höküki bar dəp təkitləx üçün bolsa kerək.

^{2:1} «əsləp oylinip կaldı» — ibraniy tilida bu sezlərdin birhil puxaymanning puriki qikidu.

^{2:6} 2Pad. 24:14

tipat kərsətti; u tezla uningoja upa-ənglik wə tegixlik yeməkliklərni təminlidi həm ordidin uningoja tallanojan yətta kenizəknı bərdi; andin uni kenizəkləri bilən hərəmsarayning əng esil jayidin orun bərdi.¹⁰ Əstər əzining milliti wə tegi-təktini heqkimgə eytmidi, qünki Mordikay uningoja buni axkarilmaslıknı tapiliojanidi.¹¹ Mordikay Əstərning hal-əhwalidin həwər tepix wə uningoja əndək muamila qılınidiojanlıknını bilix üçün, hərküni hərəmsarayning həylisi aldida aylinip yürətti.¹² Kızlaroja ait rəsmiyət boyiqə, hərbir kızning ordioja kirip padixah Ahaxwerox bilən billa bolux nəwitidin awwal, on ikki ay bədinini tazilixi kerək idi, qünki kızlarning «tazilinix künləri» mundağ yol bilən ada kılınatti: — altə ay murməkki meyi bilən, altə ay ətir-ənglik wə xundakla kızlarning bədinini pakizlaydiojan baxxə buyumlar bilən pərdəz kılınixi kerək idi.¹³ Kız padixahning həzurioja kıradiojan qaçda mundağ қaidsə bar idi: — Ordioja kırıqanda uning nemə təlipi bolsa, xular hərəmsaraydin uningoja berilətti.¹⁴ Kız ahximi kirip ketip, atisi ətigəndə əytiq qıkkanda hərəmsarayning «ikkinqi bəlüm» işə käyturulup, tokal-kenizəklərgə məs'ul bolovan padixahning hərəm'aojisı Xaaxoqaznung əqliqə tapxurulattı; padixah u kizoja amrak bolup kəlip, ismini atap qakirmioquqə, u ikkinqi ordioja kirip padixah bilən billə bolmayıtti.¹⁵ Mordikayning təqisi Abihailning kizi Əstər, yəni Mordikay əz kizi kılıp bekîwalojan kızning padixah bilən billə boluxka kirix nəwiti kəlgəndə, u kızlaroja məs'ul bolovan padixahning hərəm'aojisı Həqay ezigə təyyarlap bərgən nərsilərdin baxxə həqnərsini tələp kılıməti. Əstərni kərgənlərning həmmisi uni yakuturup əkaləti.

Əstərning hanix kılıp tiklinixi

¹⁶ Padixah Ahaxwerox səltənət sürüşp yəttinqi yilining oninqi eyioja, yəni Təbət eyioja kəlgəndə, Əstər uning bilən billə boluxka xahənə ordioja baxlap kirildi ..¹⁷ Padixah Əstərni baxxə barlıq kızlardın yahxi kərəp əqlənəqə, xundakla Əstər uning iltipati həm amraklıkıja erixkən bolovaqə, padixah hanix tajini uning bexioja kiydürüp, uni Waxtining ornioja hanix kılıp tikli-di.¹⁸ Andin padixah əzining barlıq əmirləri wə bəg-hakimliroja Əstərning izzət-hərəmti üçün katta ziyapət bərdi; u yənə hərkəysi elkilərgə baj-alwandin azad məzgil bolsun dəp elan qıçırdı həmdə xahənə bayılıklıridin sehiylik bilən in'amlarnı bərdi..

Mordikayning suyikəstni pax kılıxi

¹⁹ İkkinqi kətim kızlar xundak yiojlojan wakitta Mordikayning orda dərwazisida olturidiojan orni bar bolovanidi.²⁰ (Əstər Mordikayning tapiliojini boyiqə, əzining milliti wə tegi-təktini yənilə baxxılaroja eytmiojanidi; qünki Əstər Mordikayning gepini ilgiri bakşan waktida anglojandək anglaytti).²¹ U künlərdə, Mordikay orda dərwazisidiki ornida olturojan waktida, padixahning Bigtan wə Tərəx degrən ikki dərwaziwən hərəm'aojisı padixah Ahaxweroxka oğəzəplənilip, uningoja kol selixni əstərənətən kəstləwatkanıdi.²² Bu suyikəstni Mordikay sezip kəlip, uni hanix Əstərgə eytti; Əstər bu ixni Mordikayning namida padixahka səzləp bərdi.²³ Bu ix sürüxtə kılıniwidı, rast bolup qıktı wə u ikkisi daroja esildi. Bu wəkə padixahning kez aldida tarif-təzkirə kitabida pütüldü.

^{2:16} «yəttinqi yilining oninqi eyi» — «Əstər» debynən kitabta aylar əgər san boyiqə elinənən bolsa, ibraniy kalendaridiki wakıtnı kərsitidü. Əgər aylar ismi bilən elinənən bolsa, Pars kalendaridiki wakıtnı kərsitidü. Uxbu ayəttiki wakıt təhminən miladiyədən ilgiriki 478-yilning on ikkinqi eyioja toqra kelidü.

^{2:18} «baj-alwandin azad məzgil bolsun dəp elan qıçırdı» — yaki «dəm elix bolsun dəp elan qıçırdı». Ibraniy tilida ««bir «azad» jakarlıdı».

^{2:19} «İkkinqi kətim kızlar xundak yiojlojan wakit» — bu «yiojlix» debynən nema ikeñli hazır enrik əməs. Bəzi alimlar padixah Əstərni hanix dəp tikligəndən keyin, ikkinqi bir tokalı almakçı idi, dəp karaydu. «Mordikayning orda dərwazisida olturidiojan orni bar idı» debynən sözər Mordikayning mənsəpdər bolup tiklanganlıknını kərsitidü. Qünki xu künlərdə malum jayning əməldərləri yaki aksakalları, xundakla sorakqlar ix bejirix üçün xəhər dərwazisida yaki orda dərwazisida olturattı.

Ḥamanning Yəhədiylarning nəslini yokitix suyikəsti

3 ¹Bu ixlardin keyin padixaḥ Aḥaxwerox Agagiylardin bolğan Ḥammidataning oqlı Ḥamanning mənsipini əştürdü; padixaḥ uning ornini əştürüp, ezi bilən billə ixleydiqan barlıq əmirlərningkidin yukarı kıldı. ²Padixaḥ uning həkkidə əmr kılqaqça, orda dərwazısida turoqan padixaḥning barlıq əməldarları Ḥamanning aldida təzim kılıp bax urattı; lekin Mordikay bolsa Ḥaman oja nə təzim kilmidi, nə bax urmidi. ³Orda dərwazısida turoqan padixaḥning hizmətkarları Mordikaydin: — Sili nemixkə padixaḥning əmriga hilaplıq kılıdila? — dəp sorayı. ⁴Xundak boldiki, ular hər kün nəsihət kılıxkan bolsimu, u kulaq salmışandan keyin, ular: — Kəni, Mordikayning kılıqan bu ixioqa yol köyulamdu-yok, bir kerəyliq, dəp buni Ḥaman oja etti; qünki u ular oza əzining Yəhədiylarning ikenlikini eytənədi. ⁵Ḥaman Mordikayning əzığa bax urup təzim kılımioqanlığını kərəp kəttik qəzəpləndi. ⁶Lekin u «Mordikayning üstigə kol selixni kiqikkinə bir ix» dəp hesablıdı; qünki ular Mordikayning millitini uningoja dəp koyoranı; xunga Ḥaman Aḥaxweroxning pütkül padixaḥlılığidiki Yəhədiylarnı, yəni Mordikayning həlkini bırakla yokitix yolunu izdəp yürüdi.

Ḥamanning Yəhədiylarning nəslini kırutuwetixni kəstlixi

⁷ Padixaḥ Aḥaxweroxning on ikkinqi yili birinqi ayda, yəni Nisan eyida, birsi Ḥamanning al-dida կutluq ay-künni bekitix üçün hər kün, hər ay boyiqə «pur», yəni qək taxliwidi, on ikkinqi ayoqa, yəni «Adar eyi»oja qıktı. ⁸Ḥaman padixaḥ Aḥaxweroxka: — Padixaḥlılırinin hərkəysi elkiliridiki əl-millətlər arısında qeqilip yaxawatkan bir həlk bar; uların ənənəviliyi baxka həlkələrningkigə oxhimaydu, ular alyilirinen ənənəviliyi boysunmaydu; xunga uların yaxixioqa yol köyux alyilirioqa həq payda yətküzməydu. ⁹Əgər padixaḥımoja layık kərənsə, ularını yokitix toqıruluk yarlıq, pütüp qüxürgəyə; mana mən əz yenimdir on ming talant kümüxnı alyilirinen həzinilirigə selix üçün padixaḥlılığın ixilərini baxkuriydiqan hadimlarning ənənəvi tapxurimən, dedi.

¹⁰ Xuning bilən padixaḥ əzining barmikidin üzükni siyriq qıkirip, Yəhədiylarning rəkibi, Agagı Ḥammidataning oqlı Ḥaman oja berip: ¹¹ — Xu kümüxlərni əzüngə in'am қıldım, u həlkənimə sanga tapxurdum, ularını qandaq kılıxni halisang, xundak əll! — dedi..

Padixaḥning Ḥamanning Yəhədiylarning nəslini kırutuxioja ruhsət kılıxi

¹² Andin birinqi ayning on üçinqi künü padixaḥning mirziliri qakırılıp, yarlıq Ḥamanning barlıq tapilioqını boyiqə pütüldi; u hərkəysi elkilərgə əz yezikida, hərkəysi əl-millətə əz tilida yazdurulup, hərbir elkilərning waliylirioqa, hərbir əl-millətnin əmirlirigə əwətildi; yarlıq

^{3:2} «...Mordikay bolsa Ḥaman oja nə təzim kilmidi, nə bax urmidı» — Mordikayning təzim kılmaslığı yakı bax urmasılığının səwəbi bəlkəm Təwrattiki «Qan.» 25:17-19dəki hatirə təpəyliyindən bolsa kerək. Ḥaman Amalək idi, Amaləklər bolsa Israilelning kona rəkibi idi. Ḥaman əslidə Samuil peyəqəmər əltürgən Amalək bolğan Agag padixaḥning əwlədi halkaqça, bəlkəm Yəhədiylər həlkigə tehimə eç boluxi mumkin («Mis.» 17:8-16, «1Sam.» 15:17-23, «Qan.» 25:17-19ni kerüng).

— Məlum bir xixigə təzim kılıx Təwratka hilap ix amas. Təwrat dəwridə Israillar ez padixaḥlırlarıq xundak təzim kılattı yəki gəhənə wakıtlarda bir-birigə təzim kılattı. «Yar.» 23:7, «1Sam.» 24:8, «2Sam.» 14:4, «1Pad.» 1:16ni kerüng. U «butpərəslik» hesablanımaydı.

^{3:4} «Mordikayning kılıqan bu ixioqa yol köyulamdu-yok, bir kerəyliq?» — iibraniy tilida «Mordikayning ixilər turalamadu-yok, bir kerəyliq?» deyili. Baxka birhil tərjimisi: — «Keni Mordikay gəpidə ahirioqə qing turalamadikin, bir kerəyliq?». ^{3:7} «*pur*, yəni qək ... on ikkinqi ayoqa, yəni «Adar eyi»oja qıktı» — qəknin on ikkinqi ayoqa qıkixi intayin ajayıb ix idi. Biz ix toqıruluk «köküməqə sez»imizdə azrak tohtılımız.

^{3:9} «*ming talant*» — büt «talant»ning topotoqra kanqılık ikenlikli hazır bizgə namalum, Pars imperiyası boyiqə bəlkəm 34-45 kilogram boluxi mumkin; xunga 10000 talant kümüx bəlkəm az degəndə 340 tonniqə bolatti; bu pəwəkül addə kəp pul padixaḥhəng yillik kırımining üqtin ikki kismiqa baravar bolup, para hesablinatti; xübhisi, muxu para bəlkəm Yəhədiylər həlkə yokitilsa, ular tapxuridiojan bajırınlıq orniqə bolsun dəp berilgən; lekin u Yəhədiylar tapxuruxka tegixlik bajdır həlkən kep id. Ḥaman «halk»ının həlkə ikenlikini tilqə elixkə petinalımdı; qünki burunkı Pars imperatorları Yəhədiylər həlkigə qong hərmət bildürüp kelgənidi.

^{3:11} «Xu kümüxlərni əzüngə in'am қıldım» — baxka birhil tərjimisi: «Əmdı bu sening pulung bolğandan keyin, kobul kılıy».

padixah Aħaxweroxning namida püttülgən bolup, uning üzük məhüri bilən peqətləndi.¹³ Yarlık məktupları qaparmənlərinən koli bilən padixaḥlığın hərkəysi əlkilirigə yətküzüldi; uningda bir kün iqidə — On ikkinqi ayning, yəni Adar eyining on üçüncü künü kəri-yax, balılar wə aylalar deməy, barlıq Yəhudiylərni կոյմաy kırıp, oltürüp, nəslı կurutuwetilsun, ularning mal-mülki olja kılınsun, deyilgənidi.¹⁴ Xu yarlık hərbir əlkidə jakarlinix üçün, xundakla xu künü hərbir həlk xundak kılıxka təyyar bolup turuxi üçün, məktupning keqürmə nushiliri hərbir əl-millətkə elan kılınmakçı boldi.¹⁵ Qaparmənlər padixaḥning əmri boyiqə dərhal yoloq qıktı; yarlıq Xuxan kələsining ezdidimə elan kılındı. Bu qəođda padixaḥ һaman bilən xarab iqxikə olturoqanıdi. Lekin Xuxan xəhīridikilər dəkkə-dükkigə qəmüp ketixti.

Yəhudiylarning yarlık tüpəylidin կայօսօյա զəməxi wə roza tutuxi

4¹ Mordikay boluwatkan ixlardın həwər tapkəndin keyin eginlirini yırtıp, üstigə bəz artıp, wə usti-bexişa kül qeqip, xəhərning otturisioya qıkıp nahayiti kattik wə ələmlək pəryad ketürdi.² U orda dərwazisi aldişa kelip tohtap kaldı; qırkı boz yepinojan hərkəndək adəmning orda dərwazisidin kirixığə ruhsət yok idi.³ Padixaḥning əmri wə yarlıkı yətküzülgən hərkəysi əlkilərdə Yəhudiylər arısında kattik nalə-pəryad ketürdü; ular roza tutup, kəz yexi kılıp, yiqa-zar kıldı; nuroqun kixilər boz yepinip küldə eçinap yetixti.

Mordikayning Əstərdin padixaḥtin rəhİM tilixini tələp kılıxi

⁴ Əstərning hizmitidə boluoğan dedəkliri wə hərəm'əqilirili bu ixni uningoja eytiwidə, hanixning kengli intayın eojir boldi; Mordikayning bozni taxlap, kiyiwelixioja kiyim-keqək qıkartıp bərdi, lekin Mordikay կobul kılımdı.⁵ Xuning bilən Əstər əzining hizmitidə boluxka padixaḥ təyinləp əwətəkən hərəm'əqiliridin Hataç isimlik birini qakırıp, uni Mordikayning kexioja berip, bu ixning zadi kəndək ix ikənlikini, nema səwəbtin boluwatkanlığını ting-tinglap keliixkə əwətti.

⁶ Xuning bilən Hataç orda dərwazisi aldidiki məydanoğa kelip Mordikay bilən kərüxti.⁷ Mordikay bexişa kəlgən həmmə ixni, һaman Yəhudiylarning nəslini կurutuwetix üçün padixaḥning həzinilirigə tapxuruxka wədə kilojan kümünxing sanini կaldurmaya ettip bərdi.⁸ Mordikay yənə Hataçka Xuxanda jakarlanıjan, Yəhudiylərni yokitix tooprısidiki yarlığın keqürməsini Əstərning kerüp bekixioja yətküzüip berixkə tapxurdı həmdə uningoja Əstərgə əhwalını qüxəndürüp, ordioja kırıp padixaḥ bilən kərüxtip ez həlkə üçün padixaḥtin etünün iltija kılıp bekixkə ündəxni tapılıdi.⁹ Hataç kaytip kelip Mordikayning gəplərini Əstərgə yətküzdi.¹⁰ Əstər Hataçka Mordikayqa eytidiojan gəplərni tapxurup, uni Mordikayning yenioja yənə əwətti: —

¹¹ «Padixaḥning barlıq hizmatkarları wə hərkəysi əlkə həlkəli, məyli ər bolsun ayal bolsun, qakırtılmay turup iqliki hoylioja, padixaḥning huzurioja əz məyliqə kirsə, padixaḥ uningoja iltipat kərsitip altun һasisini təngləp elümdim kəqürüm kılımsa, undakta u kixigə nişətan bexişa qüxicidən birlə қanun-bəlgilimə bardur: — u ölüm jazasını tartıdu. Hazır mening padixaḥ bilən kərübükkə qakırtılmaqınım ola ottuz kün boldı».

¹² Əstərning səzləri Mordikayqa yətküzülüwidi,¹³ Mordikay munu gəplərni Əstərgə yətküzüxnı həwələ kıldı: —

«Sən kenglüngdə mən ordida yaxawatımən, xunga barlıq baxka Yəhudiylərdin bihətər bolup kütulimən, dəp hiyal əylimə.¹⁴ Əgər bu qəođda sən jim turuwalsang, Yəhudiylərə baxka tərəptin mədət wə nijat qıkixi mümkün; lekin u qəođda sən əz ata jəməting bilən қoxulup yokitilisən. Kim bilsun, sening hanixlik mərtiwişigə erixkinin dəl bugünkü muxundak pəyt üçün bolqanmu?».

4:14 «...sən əz ata jəməting bilən қoxulup yokitilisən» — əgər Huda Yəhudiylərni baxka yol bilən kütkuzsa, Əstərning əhwalı bəribir nahayiti hətərlik bolatti. Qırkı xu qaoqıqə ordidikilərdin heli kəp adəmlər uning Mordikayqa tuoqcan wə

¹⁵ Əstər Mordikayqa mundak dəp jawab qayturdı: —¹⁶ «Sən berip, Xuxandiki barlıq Yəhudiylarnı yığın; menin üçün roza tutup, üq keqə-kündüz həq yemənglər, həq iqmənglər; mən həm dedəklirimmu xundaq roza tutımız. Andin keyin mən ənanıq hilaplıq kılıp padixahning həzurioja kirimən, manga əlüm kəlsə, ələy!».

¹⁷ Xuning bilən Mordikay u yərdin ketip, Əstərning tapiliojinidək əldədi.

Əstərning ziyanət etkizüp padixah, bilən Həmanni mehman kılıxi

5 ¹ Üqinqi künü Əstər xahanə kiyimlərini kiyip, ordining iqlikiriki höylisiqə kirip, padixahning əylirining udulida turdi; padixah bolsa eż xahanə eyidiki tahtidə, əydiñ dərvəzəsi qarap olturnattı. ² Padixah, hanix Əstərning höylida turoqını kerdı; hanix uning nazırıda iltipat tapkaq, u kolidiki altun həsini uninqoja tənglidi. Əstər aldioja kılıp xahanə hasining uqıqə kolını təgküzdi. ³ Padixah uningdin: — I hanixim Əstər, birər ixing barmidi? Nemə təliping bar? Hətta padixahlıkimning yerimini tələp kılısgamı xu sanga berilidü, dedi.

⁴ — Əger aliyirioja layık körünsə, padixahımniñ Həmanni elip əzliriga təyyarlıqan ziyanitimgə dahil bolup kədəm təxrip kılıxlırını etünimən, — dedi Əstər.

⁵ Padixah: — Tez berip Həmanni qlikirip kelinglər, Əstərning deginidək kılınsun, — dedi. Xuning bilən padixah Həmanni elip Əstər təyyarlıqan ziyanətəkə bardi. ⁶ Dastihan üstidə xarab iqliliyatçanda padixah Əstərgə: — Nemə təliping bar? U sanga berilidü; nemə iltijayıng bar? Hətta padixahlıkimning yerimini tələp kılısgamı xundak kılınidü, dedi. ⁷ Əstər uninqoja jawab berip: — Mening təlipim wə iltijayımlı bolsa, — ⁸ Mubada mən aliyirining nəziridə iltipatka erixkən bolsam, xundakla padixahımoja menin təlimni ijabət kılıx həm iltijayımlı orundax muwapiq körünsə, aliyirining Həmanni birgə elip ətə silərgə təyyarlaydiojan ziyanitimgə yənə bir ketim dahil boluxlırını etünimən; ətə mən qokum padixahılmıñ əmri boyiqə ix kılımən, — dedi.

Həmannıñ dar təyyarlıxi

⁹ Xu künü Həman kənglidə yayrap, huxal-huram kayıt ip qıktı; lekin Mordikayning orda dərvazisida uning alidda nə ornidin köpmay nə midirlimay olturoqanlığını kərgəndə, kəngli uninqoja kattık kəhr-qəzəpəkə toldı. ¹⁰ Lekin Həman qəzipini besiwellip, eygə kaldi-də, dost-aqinilirini wə hotuni Zərəxni qakırtıp, ¹¹ eziñin bayılıklarının xan-xəripi, pərzəntlirinin kəplüki, xundakla padixahning eziñi kəndak əstürüp barlıq hərmət-izzətkə sazawər kılıqanlıkı, eziñi kəndak kılıp padixahning həmmə əmirliri wə əməldarlıridin üstün mərtiwigə igə kılıqanlıkı tooprısında bir-birləp sezləp kətti.

¹² Həman yənə: — Silərgə desəm, hanix Əstər meningdin baxça mehman qillimay, pəkət padixah bilən ikkimiznilə ezi təyyarlıqan ziyanətəkə qilliqanıdi, ətimu meni padixah bilən billə ezi təyyarlaydiojan ziyanətəkə qillidi. ¹³ Xuoqinisi, orda dərvazisida olturoqan heliki Mordikay degən Yəhudiyni kərginimdə, bularning həmmisi manga tolimu mənisiz tuyulidü, dedi.

¹⁴ Andin ayali Zərəx wə barlıq dost-aqinilirini uninqoja jawab berip: — Əllik gəz egizliktiki dar-din birni təyyarlap, ətə atığəndə padixahıtin Mordikayni daroja esixni tələp kılısla bolmidim, xuningdin keyin huxal yayriojan haldə padixah bilən billə ziyanətəkə baridila, deyixti. Bu gəp Həmanni hux kiliwətti, xuning bilən u dar yasitip koydi.

xundakla Yəhudiyların millitidin ikənlərini bilgən boluxi mümkün idi.

Padixaḥning Mordikayning hizmət kərsətkənlikini, lekin uningoja hək bərmigənlikini bilixi

6 ¹ Xu künü keqisi padixaḥning uyqusı keqip, tarih-təzkirinamini əkeldürdi wə bular uning aldida okup berildi. ² Bir yerdə: «Padixaḥning Bigtana, Tərəx dəydiqan orda dərwazisini bakıdıqan ikki hərəm'əojisi bar idi, ular padixaḥ Ahaxweroxka қol selixka kəstligəndə, Mordikay bu ixni pax kılıp həwər yətküzgən, dəp pütülgənidi.

³ Padixaḥ: — Bu ix üçün Mordikayqa қandaq nam-xəhərət wə izzət-ikram nail kılindi? — dəp soridi.

— U həq nemigə erixmidi, — dəp jawap berixti padixaḥning yenidiki hizməttə bolğan oqlamları.

⁴ — Orda həylisida kim bar? — dəp soridi padixaḥ. Bu qəoṛda Həman padixaḥtin Mordikayni ezi təyyarlap koyğan daroq esixni tələp kılıqli kelip, ordining taxkırıki həylisioqa kırğanıdi..

⁵ — Mana, Həman həylida turidu, — deyixti padixaḥning oqlamları uningoja.

— Kirsun, — dedi padixaḥ. ⁶ Həman kiriwidı, padixaḥ uningdin: — Padixaḥ izzət-hərəmitini kılıxni yahxi kərgən kixığə nemə ixlarnı kılıxi kerək? — dəp soriwidi, Həman kənglidə: «Padixaḥ izzət-hərəmitini kılıxni yahxi kərgən kixi meningdin baxkə yənə kim bolatti?» — dəp oylıdı-də ⁷ padixaḥka:

— Padixaḥ izzət-hərəmitini kılıxni yahxi kərgən kixığə ⁸ padixaḥım daim kiyidıqan xəhanə kiyim-keqək wə daim minidıqan arojımak, yəni bexioqa xəhanə taj-bəlgə takaloqan arojımak elip kelinip, ⁹ xəhanə kiyim bilən arojımaknı padixaḥning əng muhtərəm əmirliridin biriga tutkuzsun, u kiyimni padixaḥım izzət-hərəmitini kılıxni yahxi kərgən kixığə kiygüzüp wə uni arojımakķa mindürüp xəhər məydan-koqılırını aylandursun wə uning aldida: «Kərəngalar! Padixaḥ izzət-hərəmitini kılıxni yahxi kərgən kixığə muxundak muamilə kılınıdu!» dəp jakarlap mangsun, — dedi.

¹⁰ Xuning bilən padixaḥ Həmanoja: — Tez berip deginindək xəhanə kiyim bilən arojımaknı əpkəl, orda dərwazisining aldida olturoqan awu Yəhədiy Mordikayqa dəl səzüngdək kılıqin; sening degənlirringning birərsimu kəm bolup kalmışın! — dedi.

¹¹ Xundak kılıp Həman xəhanə kiyim bilən arojımaknı əkelip, aldi bilən Mordikayqa xəhanə kiyimi kiygüzdi, andin uni arojımakķa mindürüp, xəhər məydan-koqılırını aylandurdi wə uning aldida: — «Mana, padixaḥ izzət-hərəmitini kılıxni yahxi kərgən kixığə muxundak muamilə kılınıdu!» dəp jakarlap mangdi. ¹² Mordikay yanılı orda dərwazisining aldiço qayıtip bardı; Həman bolsa ojam-kaçuoja petip, bexini qümkiğə haldə aldirap-tenəp eż əyigə qayıtip kətti.

¹³ Həman hotuni Zərəxkə wə barlıq dost-aqinilirigə bexioqa kəlgənlirining həmmisini eytip bərdi. Andin uning danixmənləri bilən hotuni Zərəx buni anglap uningoja: — Mordikayning aldida yengiliqxə baxlaplıta; u əger Yəhədiylarning nəslidin bolsa, uni yengəlməyə, əksiqə səssiz uning aldida məqəlup bolidila, deyixti. ¹⁴ Ular tehi Həman bilən səzlixivatkan qeoqida, padixaḥning hərəm'əojiləri kılıp Həmannı Əstər təyyarlıqan ziyanətə berixkə aldiratti.

Əstərning padixaḥką Həmanning yaman oqərizini eytixi

7 ¹ Xuning bilən padixaḥ bilən Həman hanix Əstərning ziyanitigə dahil boluxkə kəldi. ² Padixaḥ, ikkinçi kətimlik ziyanət üstidə xarab iqiliwatlıkanda Əstərdir: — I hanix Əstər, nemə təliping bar? U sanga ijabət kılınıdu. Nemə iltimasinq bar? Hətta padixaḥlikimning yerimini iltimas kilsangmu xundak kılınıdu, — dedi.

^{6:4} «Orda həylisida kim bar?» — yaki «orda həylisioqa kırğən axu kixi kim?».

^{6:12} «orda dərwazisining aldiço qayıtip bardı» — bu söz bəlkim əməldərlik wəzipisini qayıtidın baxlıolanlığını kərsitixi mümkün.

^{7:1} «...Əstərning ziyanitigə dahil boluxkə kəldi» — ibranı tilida «... Əstərning ziyanitigə iqixkə kəldi».

³ — Əgər nəzərliridə iltipatka erixkən bolsam, i aliyliri, wə padixahımla muwapiq kerünsə, mening iltimasım eż jenimni ayıqayla, xuningdək mening təlipim eż həlkimini saklıqayla;

⁴ qünki biz, yəni mən wə mening həlkim birgə yokitılıp, kırılıp, nəslimizdin կurutuluxka setiwetildik. Əgər biz kıl wə dedəklikkə setiwetilgən bolsak, süküt kılıqan bolattim; lekin padixahımlının tartidiojan ziyanınım düxmən tələp berəlməyti, — dəp jawap bərdi Əstər.

⁵ Padixah Ahaxwerox hanix Əstərdin: — Bundak kılıxka petinojan kixi kim ikən? U kəyərdə?! — dəp soridi. Əstər jawabən: —

⁶ Bu düxmən wə zəhərhəndə mana muxu rəzil Həman! — dewidi, Həman padixah bilən hanix aldida xu zamatla dəkkə-dükkigə qüxti.

Həmanning ezi təyyarliojan daroja esilixi

⁷ Xuning bilən padixah kəhri-oqəzəpkə kelip ziyanət-xarab üstidin turdi-də, qaribaçka qıkıp kətti; Həman bolsa hanix Əstərdin jenini tiləxkə kəldi; qünki u padixahıning əzige jaza bərməy koymaydiojan niyətkə kəlgənlikini kerüp yətkənidi. ⁸ Padixah qaribaçdin ziyanət-xarab dastihinişa kəytip kəlgini də Hamannıñ ezinə Əstər yeləngən diwanıja taxliqiniqə turojınıni kərdi-də:

— Kara, uning ordida mening aldimdila hanixka zorluk kılıqiliwatkinini?! — dewidi, bu səz padixahıning aqzidin qıkixi bilənla adamlar Həmannıñ bax-kəzini qümükəp koydi..

⁹ Padixahıning aldida turuwaṭkan hərəm'aqılıridin Hərbona isimlik birsi: — Yənə bir ix bar, mana, Həman aliyılırining hayatı üçün gəp kılıqan Mordikayni esix üçün, əllik gəz igizlikə yasatkan dar təyyar turidu, u dar hazır muxu Həmannıñ höylisida, dewidi, padixah: — Həmannı uningoja esinglar! — dedi. ¹⁰ Xuning bilən ular Həmannı u Mordikayoja təyyarlap koyojan daroja astı; xuning bilən padixahıning oqəzipi besildi.

Mordikayning yükiri mərtiwigə əstürülüxi

⁸ ¹ Padixah Ahaxwerox xu küni Yəhudiylarning düxmini Həmannıñ ey-zeminini iltipat kılıp hanix Əstərgə bərdi; Mordikaymu padixahıning həzuriqa kəltürüldi, qünki Əstər ezinin Mordikay bilən tuşkan ikənlilikini padixahka dəp bərgənidi. ² Padixah ezinin Həmandın kəyturuwalıjan üzükini qıkırıp Mordikayoja bərdi, Əstərmu Mordikayni Həmannıñ ey-jayini baxkurusxka koydi.

Əstərning padixahıtin Həmannıñ suyikəstini bikar kılıxni tilixi

³ Əstər yənə padixahıning aldişa kelip ayıqıja yıkılıp, kezığə yax alojan haldə padixahıtin Agagıylardın boローン Həman kəltürüp qıkkan balayı'apətni həm uning Yəhudiylarnı yokitix suyikəstini bikar kılıxni yelinip etündi. ⁴ Padixah altun həsisini Əstərgə təngliwidü, Əstər ornidin kəpup padixahıning aldida turdi.

⁵ — Əgər aliyliri mağul kərsə, əgər mən padixahıning aldida iltipatka erixkən bolsam, əgər padixahımlı bu ixni toqra dəp karisa, xuningdək məndin məmənun bolsa, yarlıq qüxürüp Agagıylardın Həmmidatanıng oqlı Həman yazojan məktuplarnı, yəni padixahımlının hərkəsayı

^{7:4} «Əgər biz kıl wə dedəklikkə setiwetilgən bolsak, süküt kılıqan bolattim; lekin padixahımlının tartidiojan ziyanınım düxmən tələp berəlməyti» — baxka birhil tarjimi: — «Əgər biz kıl wə dedəklikkə setiwetilgən bolsak, mən süküt kəlattim; qünki biz tartidiojan külpatning padixahıni awara kılıqulaklıq yox idi».

— Düxmən padixahımlının tartidiojan ziyanınım tələp berəlməyti» deyənning mənisi bəlkim birinqidin, Yəhudiylar kuldədək kılınsa bəj təliməyti; ikkinqidin, Huda İbrahimı: «Kim sən wə əwlədlirinən karoqojan bolsa mən uni karoşaymən, sən wə əwlədlirinən kim bariketligənən karoqojan bolsa mən uni berikatlayməyim» dəp wəda kılıqanıdı («Yar.» 12:2-3). Kim Yəhudi həlkigə ziyanətlik kilsə, Hudanıñ jazasını tartıd. «Koxumqə səz»imiznimü körüng.

^{7:8} «Bax-kezini qümükəp koydi» — bəlkim elüm jazasıqə məhəkum kılıqoşanlar padixahıning yüzünü kərmisun dəp xundak kılıqan bolsa kerək.

elkisidiki Yəhədiylarnı yokıtıcı tooprısidiki məktuplarnı bikar kılıdioğan bir yarlıq yezilixini tiləy mən. ⁶ Qünki mən eż həlkimə qüxicidən bu balayı apətəkə qandağımı qıdap karap turalaymən? — dedi Əstər padixaḥkə.

⁷ Padixaḥ Ahaxwerox hanıx Əstər bilən Yəhədiy Mordikayə: — Mana, Həman Yəhədiylarəzə ziyankəxlilik kilməkqı boləqəkə, mən uning ey-zeminini Əstərgə bərdim wə uning əzini ular darqa astı. ⁸ Əmdi silər eżünglarning toorə tapkını boyiqə menin namımda Yəhədiylar üçün bir yarlıq yezip, menin üzük məhürümni besinglər; qünki padixaḥning namida yeziloğan, padixaḥning üzük məhürü besiloğan yarlıknı heqkim bikar kılalmayıdu, dedi.

⁹ Xu qaoqda, üçinqi ayda, yəni Siwan eyining yigirmə üçinqi künü, padixaḥning mirzilirinining həmmisi qakırıp kelindi. Ular Mordikayning barlık buyruqını boyiqə yarlıq yazdı; yarlıq Yəhədalarning ixi toopruluk Hindistandin Həbəstançığa bir yüz yigirmə yəttə elkinin walıylırıqə, elkə baxlık wə bəglirigə yeziloğan bolup, məktuplar hərkəysi əlkigə eż yezikə bilən, hərkəysi əl-millətlərgə eż tili bilən, xundakla Yəhədiylarəzə eż yezikə bilən, eż tilida pütülgənidi. ¹⁰ Mordikay yarlıknı padixaḥ Ahaxweroxning namida yezip, uningoja padixaḥning üzük məhürünü bastı; yarlıq məktuplarını padixaḥlıqning atlıkları bilən, yəni tolparlarəzə, at keqirlərə wə təgilərgə mingən qəwəndazlar arkılık hərkəysi jaylarəzə yollidi. ¹¹ Yarlıktə: «Padixaḥ hərkəysi xəhərlərdiki Yəhədiylarning uyuxup, eż hayatını կօջիքա, xundakla ezlirigə düxmənlik kılıdioğan hər millət wə hər kəysi əlkilərdiki küqlərni, jümlidin ularning bala-qakılırını կօյմայ yoxitixiqa, kırixiqa, nəslini կորուտxiqa, xundakla mal-mülküni olja kılıxiqa ijazət berildi; ¹² bu ix bir kündə, yəni on ikkinqi ayning, yəni Adar eyining on üçinqi künü padixaḥ Ahaxweroxning hərkəysi əlkiliridə ijrə kılınsun» dəp pütülgənidi.

¹³ Yarlıq hərkəysi əlkigə əwətilip, pərman süpitidə elan kılınsun, Yəhədiylarning əxu künü düxmənliridin intikam elixka təyyarlinip կօyxı üçün yarlıknıng կօqürülmisi hərkəysi əl-millətlərgə ukturulsun, dəp bekitildi. ¹⁴ Xuning bilən qəwəndazlar tolparlarəzə wə keqirlərə minip padixaḥning buyruki boyiqə jiddiy yoloğat atlandı; yarlıq Xuxan կ'əsidiimu jakarlandı.

¹⁵ Mordikay kək wə ak rənglik xəhənə kiyim kiyip, bexiqa katta altun tajni takap, səsün rəng kəndir yepinqini yepinip, padixaḥning huzuridin qıktı; Xuxan xəhərdiki həlk huxallıkkə qəmüp tantənə kılıxtı. ¹⁶ Yəhədiylar yorukluk, xad-huramlıq wə izzət-ikramoja müyəssər bol-di. ¹⁷ Hərkəysi elkə, hərkəysi xəhərlərdə, padixaḥning əmr-yarlıkı yetip baroqanlıki yərlərdə, Yəhədiylar xad-huramlıkkə qəmüp, ziyapət kılıp mubarək bir künni etküzüxti; nuroqun yarlıq ahəlilər əzlirini Yəhədiy deyixiwaldı; qünki Yəhədiylardin körkux wəhimisi ularını besiwaloğanidi.

Yəhədiylarning eż düxmənlirini məoqlup kılıxi

9 ¹ On ikkinqi ay, yəni Adar eyining on üçinqi künü, padixaḥning əmri bilən yarlıkı ijrə kılınxıqə az қaloğan qaoqda, yəni Yəhədiylarning düxmənliri ularning üstidin əqalib kelixkə ümidi kılıp kütkən künü, əksiqə Yəhədiylarning eż düxmənlirinining üstidin əqalib kelidioğan küniga aylınip kətti. ² Yəhədiylar padixaḥ Ahaxweroxning hərkəysi əlkilərdiki əzliri turuxluk xəhərlərdə ularəzə կəst kilməkqı boləjanlarəzə hujum kılıx üçün yicqılıxka baxlıdı; heqkim

^{8:5} «xuningdək məndin məmənun bolsa...» — ibraniy tilida «uning kez aldişa uni məmənun kılıjudək bolsam...».

^{8:7} «Yəhədiylarəzə ziyankəxlilik kilməkqı boləqəkə...» — ibraniy tilida «Yəhədiylarəzə kolını uzartmakqı boləqəkə...».

^{8:8} ...qünki padixaḥning namida yeziloğan, padixaḥning üzük məhürü besiloğan yarlıknı heqkim bikar kılalmayıdu — bu Parsi imperiyasındaki asas ənənə idi. Dol xu səwəbtin əslidiki yarlıknıng əzini biwasita bikar kılıxkə bolmayıttı. Buning ornida uning aqıvitining aldını elix tədbiri kərsitilən ikkinqi bir yarlıq yezilixi kerək bolattı.

^{8:9} «Həbəstan» — hazırlıq Efiopiya.

^{8:10} «at keqirlərə wə təgilərgə...» — yaki «alähidə bekiplər keliniwatkan atlarəzə...». Bu ayəttiki ulaqlarning hillirinining birnəqqə hil tərjimiləri uğrızıxı mümkün.

^{8:17} «əzlirini Yəhədiy deyixiwaldı» — yaki «əzliri Yəhədiy boluxtı».

ularning aldida turalmaytti; ulardin bołożan korkunq hərbir əl-millətni başşanidi. ³ Hərkəysi elkilərdiki bəglər, waliylar, əlkə baxlıkları, xundakla padixahning ixlirini ijrə kılqoqıllarning həmmisi Yəhədiylərni қollidi; qünki Mordikaydin bołożan korkunq ularını başşanidi.

⁴ Qünki Mordikay degən kixi ordida intayın nopuzluk bolup, nam-xəhrəti həmmə əlkilərgə tarķalojanidi; uning həkükü baroqanseri qongiyip ketiwatatti. ⁵ Xuning bilən Yəhədiylər əzlirining həmmə düxmənlirini kılıqlap, kirojin kılıp yokətti; əzlirigə eq bołożanlarqa қandak kılıxni halisa xundak kıldı. ⁶ Xuxan kəl'əsidila Yəhədiylər bəx yüz adəmni kətl kılıp yokətti.

⁷ Ular yənə Parxandata, Dalfon, Aspata, ⁸ Porata, Adaliya, Aridata, ⁹ Parmaxta, Arisay, Ariday wə Wayizatani kətl kıldı; ¹⁰ bu on adəm Həmmidataning nəvrisi, Yəhədiylərning düxminni bołożan Həmanning oqlı idı; lekin ular ularning mal-mülkini olja kılıxka kol salmidi. ¹¹ Xu künü Xuxan kəl'əsidə kətl kılınojan adəm sani padixahka məlum kılindi. ¹² Padixah, hanix Əstərgə: — Yəhədiylər Xuxan kəl'əsidə bəx yüz adəmni kətl kılıp yokıtiptu, yənə Həmanning on oqlını kətl kiptu; ular padixahning baxka əlkiliridə nemə kildikin? Əmdi nemə iltimasinq bar? U sanga berilidü. Yənə nemə təliping bar? Umu bəja əylinidü, — dedi.

¹³ — Aliyliroja muwapik kərünsə, Xuxandiki Yəhədiylərning ətimu bugünkü yarlıktə deyilgəndək ix kılıxioja həmdə Həmanning on oqlining jəsətlirini daroja esip koyuxka ijazət bərgəyla, dedi Əstər.

¹⁴ Padixah xundak kılıxka buyruk qüxürdi; yarlıq Xuxan kəl'əsidə qıkıriloqanda, kixilər Həmanning on oqlını daroja esip koyuxti. ¹⁵ Adar eyining on tətinqi künü Xuxandiki Yəhədiylər yənə yiqilip üq yüz adəmni oltürdi; lekin ularning mal-mülkini olja kılıxka kol salmidi.

¹⁶ Padixahning hərkəysi baxka əlkiliridiki қalojan Yəhədiylər yiqilip eəz janlarını sakłaxka səptə turup əzlirigə eq bołożanlardın jəmiy yətmix bəx ming adəmni oltürdi, əmma ularning mal-mülkini olja kılıxka kol salmidi. Xuning bilən ular düxmənliridin kutulup aramlikka tuyəssər boldi. ¹⁷ Bu Adar eyining on üçinqi künidiki ix idı; on tətinqi künü ular aram aldi, xu künni ziyanat berip xadlinidiojan kün kılıp bekitti.

¹⁸ Lekin Xuxandiki Yəhədiylər bolsa on üçinqi, on tətinqi künləri toplixip jəng kıldı; on bəxinqi künü ular aram aldi, xu künni ziyanat berip xadlinidiojan kün kılıp bekitti. ¹⁹ Xu səwəbtin səhradiki Yəhədiylər, yəni yeza-kıxlaklıarda turuwatkan Yəhədiylər Adar eyining on tətinqi künini ziyanat berip xadlinidiojan mubarək kün bekitip, bir-birigə sowoja-salam berixidiojan boldi.

²⁰ Mordikay bu wəkələrni hatırılıp həmdə Ahaxweroxning hərkəysi əlkilirining yirak-yekin jaylırida turuwatkan barlıq Yəhədiylərə məktuplarnı yollidi. ²¹ Xundak kılıp u ularning arısında həryili Adar eyining on tət, on bəxinqi kününü bayram kılıp etküzülsün dəp bekitti; ²² bu ikki künni Yəhədiylərning düxməndin kutulup aramlikka erixkən kün süpitidə, xu aynı ularning կայու-հəsrəti xadlikka, yioja-zarlırları mubarək küngə aylanojan ay süpitidə asləp, bu ikki künni ziyanat kılıp xadlinidiojan, kəpqılık bir-birigə salam-sowoja beridiojan, kəmbəqəllərgə həyr-ehsan kılıdiojan kün kılıxka buyrudi. ²³ Xu səwəbtin Yəhədiylər dəsləp baxlıqan xu həytni dawamlaxturuxkə wə xuningdək Mordikayning ularoja yazəqanlırinumu orunlaydiojança wədə berixti. ²⁴ Qünki əslidə barlıq Yəhədiylərning kükəndisi bołożan Agagiy Həmmidataning oqlı Həman Yəhədiylərni һalak kılıxni kəstligən, xundakla ularını nəslidin կurutup yokatmakçı bolup «pur», yəni qək taxliojanidi. ²⁵ Lekin bu ix padixahning կulikioja yətkəndə, padixah məktuplarnı yezip, Həman kəstligən rəzil ix, yəni uning Yəhədiylərni kəst kılıojan ixi uning eəz bexioja yansun, dəp yarlıq qüxürdi; həm kixilər uni wə uning oqlullarını daroja astı. ²⁶

^{9:25} «Lekin bu ix padixahning կulikioja yətkəndə...» — ibranıy tilida: «Lekin u padixahning aldişa kəlgəndə» deyildi. Xunga bəzi tarjimilərdə: «Lekin u (Əstər) padixahning aldişa kirgəndə,...» deyildi.

^{9:25} Əst. 8:8

«Purim» bayrimining kelip qıqıx tarihi

²⁶ Xunglaxka, kixilər «pur» (qək) degən isim boyiqə bu ikki künni «Purim bayrimi» dəp atidi; xunga Yəhudiylar əxu həttə pütləgənləri boyiqə, həm kərgən, həm baxtin etküzgənlirigə asasən, ²⁷ əzləri, əwladları həmdə əzləri bilən birləşkən barlıq kixilərinin pütləğən əhkamni tutup, bəlgiləngən wakıttı əxu ikki künni hər yili mənggү üzüldürməy bayram kılıxını əzar kıldı, ²⁸ xundakla bu ikki kün hərbir dəwrədə, hərbir jəmət-ailidə, hərkəysi əlkə, hərkəysi xəhərdə hatirilinip təbriklinip tursun wə «Purim bayrimi» bolidiojan muxu künlərning təbriklinixi Yəhudiylər həlkə iqidə mənggү üzülüp kalmışın, hatırıləx paaliyətləri ularning uruk-nəslə arisidinmu yokəp katmışın, dəp əzar kıldı.

²⁹ Andin Abihailning kişi, hanix əstər wə Yəhudiylar Mordikay Yəhudiylarоja yazojan «Purim bayrimi» tooprısidiki xu ikkinqi hətni toluk həkükü bilən təkitləp, yənə bir hətni yollidi.

³⁰ Mordikay hatırjəmlik wə həkikətnin səzlini yətküzidiojan məktuplarnı Ahaxweroxning padixahlılıdıki bir yüz yigirmə yəttdə əlkidiki barlıq Yəhudiylarоja əwətip, ³¹ Xu «Purim» künliyi bəlgiləngən wakitləridə etküzülsün, xuningdak Yəhudiylar Mordikay wə hanix əstərning tapiliojanlıri boyiqə, xundakla ularning eż-ezığə wə nəsligə bekitkənləri boyiqə əyni wakıttiki tutulmuşan rozilar wə kətürülgən nida-pəryadlar əsləp hatırılənsün, dəp təkitlidi. ³² Əstərning yarlılığı «Purim bayrimi»diki xu ixlərini bekitip bərdi; bu ix tarıhnəməqimə pübüldü.

Mordikayning xəhrəti wə utuksi

10¹ Padixah Ahaxwerox կuruqluk wə dengiz arallırıdiki ahalilərning həmmisigə alwan təlibgüzətti. ² Uning nopuz-həywiti wə kudritini ayan kılıqan barlıq kılıqan-ətkənləri, xundakla Mordikayning padixahlıqı əstürüxi bilən erixkən katta xəhrəti tooprısidiki təpsilatlar Media wə Pars padixahlırinin tarih-təzkiriliridə pütləğən əməsmə? ³ Qünki Yəhudiylar Mordikayning mərtiwişi padixah Ahaxweroxtin keyinla ikkinqi orunda turatti; u daim eż həlk-millitining bahtını kəzələp, barlıq nəslidiklərgə aman-esənlilik tilək səzlini kılattı, Yəhudiylarning arisida zor izzət-hərmət tepip, kərindaxlırinin ədirlixicə erixkənidı.

^{9:26} «Purim» — «qək taxlav» degən mənisi.

^{9:31} «...əyni wətəttiki tutulmuşan rozilar wə kətürülgən nida-pəryadlar əsləp hatırılənsün» — bu jümlənin baxka bir hil tərjimi: «...həlkələr huddi əzləri wə əwladları üçün roza tutux wə karlılıq tutux waktını bəlgiləxni əzar kılıqandək». Lekin bizningqə bu sezlər qoçum əstər wə Xuxandıki Yəhudiylarning roza tutup pütkül həlkə üçün kətürən nida-pəryadlırını əsləxni kərsitudu.

Əksoymaqə səz

Əstayidil okurmənlər məzkrə kitabning əng kiziq nuktılirining birini allıqاقan bayqiojan boluxi mumkin — Hudanening nami hətta bir kətimmu tiloja elinmiojan! Nemixka xundak? Bu kitab qandak bolup Təwratning ayrılmış bir kismi dəp tonulojan?

Gərqə Hudanening nami tiloja elinmiojan bolsimu, hatirləngən kəp wəkələrdə uning arkıda turup ixləydiqənlik, həmmə ixlarnı baxkəridiqən iltipati wə Əz həlkigə ata kilojan həkmət-hədayiti enik ayan bolidu. Qədimdə bəzi alimlər: «Hudanening nami «Əstər» kitabida pəyda bolmiojını bilən, Uning koli kəp kətim kerünidü!» dəydu. Okurmanlər Hudanening təwendikti ix-wəkələrning hərbirini Əz həlkini kutkuzup, Həmənning suyiqəsti bitqit kilixtiki tədbir kilojanlığını baykiyalaydu. Bu ix-wəkələrdən biri kəm boローン bolsa undak ajayıb kutulux bolmayıttı. Bu wəkə yaki amillardın birnəqqisini (wakıti-tərtipi boyiqə əməs) təwəndə kərsitmiz: —

(1) Hanix Waxtining padixahning həzuriqə kelixni rət kilixi;

(2) Əstərning hanıxlıqka tallinixi;

(3) Həmənning «pur» (qək) taxlixining nətijisi: —

Sərdar Həman pal selip, əysi ay, əysi kün Yəhudiylarəza zərbə berixkə kutluq kün bolidu, dəp qək taxlaydu. Bu «qək taxlax» Nisan eyida, yəni birinqi ayda boローン. Bizning həq gumanımız yokki, Huda qək taxlaxning nətijisini kontrol kilojan, xunga «kutluq kün» bir yıldın keyin degidək, yəni on ikkinqi aynıng, yəni «Adar» eyining on üçinqi künigə bekitilgən (bu ixtin keyin hurapiy kixilər «13»ni xum san dəp karaxka baxliojan). «yoxkitix yarlılıq» qıkırılıqdan keyin bir yiloja yekin wakıttı təwəndikti ixlərə yetərlik pulsət yaritilojan: —

(a) Yəhudiylər həlkigə dua kilişkə;

(ə) Əstərning oğyratkə kelip, ziyanət etküzüp ez həlkə üçün padixahın rəhim sorixioja;

(b) Yəhudiylər həlkigə ezzini köçdəx hökükini bərgən ikkinqi bir yarlığın qıkırılıp, imperiyadiki barlıq yərlərgə yətküzülüxigə;

(p) xundakla Yəhudiylər həlkining ezzini köçdəx üçün əşrallinixioja.

(4) Mordikayning padixahını eltürük kəstini pax kiliix pursiti (bu ix Həman tuəndurojan həlikı «Yəhudiylarını yokkitix yarlılıq»dən bəlkim birnəqqə yil ilgiri boローン boluxi mumkin). Padixahning Mordikayning bu yahxi ixini hatirilitxi;

(5) Padixahning uyqusız keqisi, xundakla uning tarihnamini anglax təlipi; «tasadipiyliktin» dəl Mordikayning yahxi ixi hatirləngən oram yazmining baykilixi. Padixahning xu uyqusızlığı dəl Əstər wə uning rozisida həmrəh boローン Yəhudiylər həlkə uning padixah aldiqa aman-esən kirixini tiləp üç kün roza tutğan (xundakla dua-tilawət kilojan — 4:16)din keyin yüz beridu.

(6) Mordikayning danalığı wə Əstərning jasarətliyi;

(7) Padixahning Əstərgə boローン hərəmti wə amraqlığı, xundakla uning təlipini ijabət kilixi.

Əmdi Hudaning nami nemixkə tiləqə elinmiojan? Bu kitab yezilojan wakitta, yəni Pars imperiyəsi dərvidə, Yəhudiylar imperiyədə sürgünlükə tarkək əldə yaxıqan musapirlar bolup, həli intayın box, düxmənlirining zərbisəgə nisbətən ajiz orunda turatti. Ularning etikədi türəylidin ular hərdaim baxka adəmlər təripidin «baxkılıq» dəp karilətti. Yəhudiylar oja bołożan ırkiy adawət asanla կozojilətti, wə Ҳamandək baxka bir zulumhor hərkəndək wakitta yənə pəyda bolətti. «Huda» yaki «Pərvərdigar»ning Pars imperatorliridin küqlük bołożanlığını biwasita kərsitidən, xuningdək Hudaning namida məlum paaliyətlərni etküzüxni dəwət kılən bir kitabka igə bolux xu dəvrilərdə bəzidə hətərlik ix boluxi mumkin idi. Xunga məzkur tarix Hudaning intayın kərənərlik ixlığənlilikini kərsitip, lekin Uning namini tiləqə almiojan əldə yezilojan boluxi mumkin.

Bu tarix dəl xu yol bilən yeziloqaqka, Pars okurmənlər üçünmu, ular tirik Hudaqə ixənsun degən məksət bilən yezilojan boluximu mumkin (əslidiki nusha Pars tilida yezilojan boluximu mumkin). Etikəd tutğan Yəhudi həlkə məzkur kitabni Pars қoxnilirioja bərsə yaki ular okusa bolətti; uningda hatırıləngən ix-wəkələr həmmə adəmgə məlum idi, lekin xu wəkələr arkılık Hudaning қoli xundak roxən kərəniduki, «Bu Hudaning kılənini bolmisa, kim undak ajayib ixlarnı kılalayttı» degəndək soalni kəyoqılı bolətti.

Biz yukirida Hudaning nami tiləqə elinmiojan, dedük, Əməliyyətə Pərvərdigarning «Yaḥwəḥ» degən nami bəx ketim kərsitilən, lekin yoxurun əldə yaki kod bilən kərsitilidü (1:20, 5:4, 5:13, 7:5, 7:7-ayətlərdə) —

Pərvərdigarning nami (ibraniy tilida «Yaḥwəḥ») ibraniy tilida «y», «h», «w» wə «h» degən tət hərəp bilən ipadilinidu. Bu «kod»ka kiziksingiz, tor betimizdin təpsilatlarını kərgili bolidu.

Xübhisizki, bu ixning əzi yənə Yəhudi okurmənlərgə xu ixni təkitləyəndi, gərqə əhwalımız bək eoir bolsimu, Hudaning yolunu tutsaq, U əhwalımızning aldida yoxurun əmma küqlük əldə dawamılık bizgə iltipat kərsitix üçün ixləydi.

«Əstər»ning kitabidin alidiojan sawatlar

Birnəqqə hudasız nəziriyələr boyiqə (Marksizmmu ularning iqidə) yaloquz bir xəhs tarihning omumiy wəziyitini həq ezbərtəlməydi. Lekin məzkur kitabın alidiojan kimmətlik sawatlardın alahıda biri xuki, yaloquz bir xəhsniñ jasariti wə iman-etikədi dərvəkə tarixni ezbərtələydi həm gaħi waktılarda uni dərvəkə ezbərtidi.

Bu əhwalını baxkılıqə bayan kilsək — Huda Əzığə atalojan bir xəhsni pütkül bir əlning tarixini ergərtix üçün ixlitələydi; U xundak ixlar arkılık Əzining xan-xəripini ayan kılıdu («1Kor.» 1:26-29ni kərəng). U sizni wə meni ez əkolimiz həq təsir yetküzəlməydiōjan, kiyin yaki pajıelik bir əhwalını ezbərtixkə ixlitələydi!

«Əstər»da hatırıləngən bu tarix sürgünlükə qaldurulən, eoir besim astida, butpərəs wə hudasız bir muhittə yaxıqan bir həlkəning tarixidur. Huddi ular Pars imperiyəsidə sürgün bołożandək, Hudaning həlkə hazırlımı «sürgünlük»tə turmaqtə — biz ərxtiki rohiy yurtimizdən yırakta turmaqtı («Yak.» 1:1, «1Pet.» 1:1, 1:17, 2:9-17ni kərəng). Biz Əstər wə Mordikaydin xu sawakni əginələyimiz, yəni gərqə biz «baxkılıq» karalojimiz bilən, hudasız bir muhittə turup ezlirimizni yamanlıktın saklıqonimiz bilən yənilə etikədsiz қoxnilirimizə tegixlik hərmət wə kəyümqanlıknı kərsitix kerəklikini əginələyimiz. Qünki ular kim boluxidin

ķat'iyinəzər bizgə «insandax» bolidu; həmmə adəmni ķutkuzuxni halaydiqan Huda Əzining xu ķutkuzux niyitidə bizni ətrapımızdiki kixilər arisioqa köyəndir.

«Əstər» kitabining əhmiyyiti

«Əstər» degən kitabni pütün Mükəddəs Kitabta hatırıləngən baxka tarihlar bilən birgə qoysaq, «Əstər»da bayan kılınoğan tarix qong bir tarixning naħayiti əhmiyyətlik bir hissə ikənliki kərənidir. Biz buni təwəndikidək kərələyimiz: –

(a) Huda İbrahimni qakıtip uningoja: «Sən arkilik barlıq əl-yurtlar bəht-bərikət tapıdu» dəp wədə kılıoğan («Yar.» 12:1-3). Keyin uningoja xu «bəht-bərikət» eż əwlədliri, yəni Yəhədiy həlkə arkilik barlıq əl-yurtlarça kelidiqanlıq wəhiy kılınoğan. Keyinki pəyojəmbərlər xu «bəht-bərikət»ning Yəhədiy həlkədən tuqulidioğan «Məsih»ning dunyaçığı kelixi bilən bolidu, dəp kərsitidü; qünki «Məsih» pütün dunyaçığı ķutkuzoğuqi bolidu.

(ə) Huda Əz Yəhədiy həlkigə, silərni dunyaning ahiroiqə қooqdap, taxlimaymən, dəp wədə kılıdu. U yənə ularning gunahlıri wə ixənqıslılık üstidin oqalib kelip, ahirkı zamanda ularni Əziga qayturup, yər yüzidə Əzining ming yillik padixaḥlıkını bərpa kılıqanda, ularni xu padixaḥlıkinin mərkizi kılıdiqanlığıja wədə kılıoğan.

(b) Bu wədilər tüpəylidin Xəytanning Hudaoja қarxılık kərsitixi kəp ketim Yəhədiy həlkigə zərbə kılıxlar bilən ipadıləngən. Xunga Məsihning dunya kelixidin ilgiri Xəytanning undak zərbiləri naħayiti kəp bolоğan. Qünki u Yəhədiy həlkini yokatkan bolsa, Məsihning tuquluxining imkaniyyitimu yok bolatti; Hudanıg muddia-məksətləri mənggü tosulogun bolatti. Bundak zərbilərgə misal bolidioğan mundak ixlər bar: – (1) Pirəwnning İbrahimning ayali Sarahıni elip ketixi (Sarah, Israfil həlkining anisi bolоağka, u bolmioğan bolsa Israfil həlkimi bolmayıttı – «Yar.» 12:10-20, wa yənə 20:1-7ni kərung); (2) Pirəwnning Israillarning barlıq oqul balılırını eltürük pilani («Mis.» 1:15-22); (3) Suriya wə Əfraimlarning Dawut jəmətinə nəslidin қurutuxni қəstlixi (Məsih Dawutning nəslidin qıqxı kerak idi) («Yəx.» 7:1-6); (4) məzkur tarihtiki Hamanning қəstlixi wə ahirida: (5) Herod padixaḥ, əysa Məsihni tuqulqandan keyin uni eltürük məksətidə Bəyt-Ləhəmdə barlıq oqul bowaklarnı қırıxi («Mat.» 2:1-18).

(p) Məsihning bu dunyaçığı birinqi kelixidin keyinmə Xəytanning Yəhədiylarça bolоğan bu zərbiləri dawamlaxturup kəlməktə. Qünki, əgər Xəytan Israileyi yokitalaydiqan bolsa, undakta u Hudanıg ularni қooqdaymən degən wədisinə üzüp, Hudanıg ahirkı zamanlar toqrisidiki muddia-məksətlərini, jümlidin əzinin mənggülük jazalinixini tohtitalaytti. Tarih ispatlıqankı, u xundak kılalmayıdū, əlwəttə!

Xunga hətta yekinki tarihta birnəqqə ketim məlum zalimlarning Yəhədiy həlkini yokitixka tirixip-tirmixip intilgənlilikini kərdük – Məsilən, «Rim papası» «Səlip yürüyürlüri»də jəng kılıxka əwətkən atalmix «Hristianlar», Rusiyəlik «Sar Nikolay», Hitler, Stalin, Ayatolla Homəyni wə baxxılar – lekin bular həmmisi ahir berip һalakətkə yüzləndi. Yəhədiy həlk yənə turidu.

Hudanıg Əz həlkigə wədə kılıoğan səzli mənggü müküm turidu: –

«**Kuyaxni kündüzdə nur bolsun dəp bərgən, ay-yultuzlarnı keqidə nur bolsun dəp bəlgiligən, dolğunlarını xarkırıtıp dengizni կօզայdiqan Pərvərdigar mundak dəydu (samawi қoxunlarning Sərdarı bolоğan Pərvərdigar Uning namidur): –**

«Əstər»

— Muxu bəlgiligənlirim Mening aldimdin yokap kətsə, — dəydu Pərwərdigar, — əmdi Israelning əwladlırimu Mening aldimdin bir əl boluxtin mənggügə qelixi mumkin. Pərwərdigar mundak dəydu: — Yükjirida asmanlar məlqərlənsə, təwəndə yər ulliri təkxürülüp bilinsə, əmdi Mən Israelning barlıq əwladlırinin qılıqan həmmə kilmixliri tüpəylidin ulardin waz keqip taxlıoquqı bolimən, — dəydu Pərwərdigar» («Yər.» 31:35-37).